

**Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi (MEXT)
2014 Təqaüd Proqramına
Müraciət Edənlərin Nəzərinə
(diqqətlə oxumağınız xahiş olunur!)**

Bakalavr dərəcəsi üzrə təqaüd proqramı

1. Bu proqram 02.04.1992 – 01.04.1997 tarixlər arası anadan olan, orta təhsil almış məzunların Yaponiyadakı universitetlərdə oxuması üçün nəzərdə tutulub.

Namizədlər Yaponiyaya gəlişdən sonra 1 il Yapon dili və digər fənlər üzrə təlim keçirlər və təlim müddəti bitdikdən sonra universitetin hər hansı bir fakültəsinə daxil olurlar.*

*Təhsil müddəti 5 ildir (7 il: Tibb, Stomatologiya, Baytarlıq, Farmakologiya)

* Yaponiyanın ali təhsil məktəblərində təhsil ümumiyyətlə Yapon dilində aparılır.

2. Bu proqrama müraciət edərkən MEXT 2014 Təqaüd Proqramının şərtlər toplusunu diqqətlə oxuyun. Əgər proqrama dair başa düşmədiyiniz məqamlar mövcuddursa, Yaponiya Səfirliyinin Mədəniyyət və İnformasiya şöbəsinin əməkdaşı ilə əlaqə saxlaya bilərsiniz. Əvvəlki illərdə təqaüd proqramına müraciət edən tələbələr şərtlər toplusuna diqqət yetirmədikləri üçün seçim prosesində problemlər ilə rastlaşmışdılar.
3. Təqaüd proqramında iştirak etmək üçün lazım olan sənədləri Səfirliyə 14 iyun 2013-cü il tarixinə qədər təqdim etməyiniz xahiş olunur. Ərizə formasına əlavə olunmalı sənədlərdən hər hansı biri əskik olarsa, və ya ərizə formasında ciddi səhvlərə yol verilibsə, seçim prosesi zamanı sənədlər qəbul olunmayacaqdır.
4. Sənədlərin baxılması prosesində əsas qiymətləndirilən meyar - düzgün doldurulmuş ərizə forması, attestat və ya diplom qiymətləri, həmçinin təhsil almaq istədiyiniz sahə barəsində konkret və ətraflı göstərilmiş yazıdır.

Bunlara əsaslanaraq, müraciət edənlərin arasından təxminən 20 nəfər seçiləcəkdir. Sənədlərin baxılması prosesindən sonra test üsulu ilə yazılı imtahan keçiriləcək. Yazılı imtahanın nəticələrinə əsasən yuxarı bal yığan namizədlər şifahi müsahibəyə dəvət olunacaq. Şifahi müsahibənin nəticələrinə əsasən ancaq bir neçə nəfər 2-ci mərhələyə (MEXT tərəfindən seçim: aşağı bax) keçəcəkdir.

Ümumi seçim prosesində toplanan ballar namizədlərə açıqlanmır. Yaponiya Səfirliyində aparılan seçim (sənədlərin qəbulu, yazılı imtahan və şifahi müsahibə) 1-ci mərhələ kimi hesab olunur. Şifahi müsahibədən keçən namizədlərin 2-ci mərhələdəki seçimi Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi (MEXT) tərəfindən aparılacaq. Bakalavr dərəcəsi üzrə yekun nəticələr 2013-cü il dekabr ayının sonu və 2014-cü ilin yanvar ayı arasındakı müddətdə açıqlanacaq.

5. Seçim prosesinin təqvimini aşağıdakı kimidir:

(1) Sənədlərin son qəbul günü - 14 iyun 2013-cü il

(2) Sənədlərin baxılması iyun ayının ortalarında aparılacaq.*

(3) Yazılı imtahan – 26 iyun 2013-cü il*

* Bu tarix şərtidir və dəyişiklik olduqda namizədlər əvvəlcədən xəbərdar ediləcəklər.

* İmtahanın keçirildiyi yer və vaxt haqqında namizədlər əvvəlcədən xəbərdar ediləcəklər.

* Toplanan ballar namizədlərə açıqlanmır.

(4) Şifahi müsahibə – 29 iyun 2013-cü il*

* Bu tarix şərtidir və dəyişiklik olduqda namizədlər əvvəlcədən xəbərdar ediləcəklər.

* Müsahibənin keçirildiyi yer və vaxt haqqında namizədlər əvvəlcədən xəbərdar ediləcəklər.

* Şifahi müsahibədən keçən namizədlərlə Səfirlik əlaqə saxlayacaqdır.

6. Yazılı imtahandakı fənlər aşağıdakılardır:

Humanitar və ictimai elmlər sahəsini seçənlər üçün: İngilis dili, Yapon dili, Riyaziyyat
Texniki və təbiətşünaslıq elmlər sahəsini seçənlər üçün: İngilis dili, Yapon dili, Riyaziyyat,
Kimya və Fizika və ya Biologiya

Bütün namizədlər üçün Yapon dilindən imtahan məcburidir.

* Yapon dilini bilməyən namizədlər üçün İngilis dili üzrə dil qabiliyyəti yoxlanacaq.

* Keçən illərin imtahan sualları və cavablarını - STUDY IN JAPAN -

<http://www.studyjapan.go.jp/en/toj/toj0308e.html#1> saytıdan əldə etmək olar.

7. Ərizə paketi və proqramın şərtlər toplusunu həmçinin - STUDY IN JAPAN -

<http://www.studyjapan.go.jp> və - YAPONİYA SƏFİRLİYİ – <http://www.az.emb-japan.go.jp>

saytıdan əldə etmək olar.

8. Birinci mərhələdəki seçim prosesi Yaponiya Səfirliyi tərəfindən aparılacaqdır. Sənədlərin seçilməsi, yazılı imtahan və şifahi müsahibənin hər bir nəticələrinə dair etiraz qəbul olunmayacaqdır. İkinci mərhələdəki seçim Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi (MEXT) tərəfindən aparılacaqdır.

9. Səfirliyə təqdim olunmuş ərizə forması və əlavə sənədlər geri qaytarılmır.

10. Lazım olan təqdirdə, Yaponiyada oxumaq istəyən şəxslərin ailə üzvləri və digər aidiyyəti olan şəxslərdən əvvəlcədən icazə almağınız xahiş olunur.